

"MOLLA NƏSRƏDDİN" JURNALI VƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ

Xülasə

XX əsrin əvvəlləri – Azərbaycan xalqının içtimai-siyasi və mədəni həyatında milli azadlıq uğrunda mübarizənin yüksək illəridir. Bu mərhələ xalqımızın həyatında milli azadlıq məfkurəsinin təşakkülü, formalaması və dinamik inkişaf dövrür. Yüzlərlə ziyyət Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda faal mübarizəyə qoşuldu. Bu taleyülü problem müxtəlif partiyaları, qurumları, təşkilatları, mətbuat orqanlarını təmsil edən hər bir azərbaycanlı vahid ideya ətrafında birləşdirdi. Bu mənada dövrün bir sıra mətbuat orqanları kimi, "Molla Nəsrəddin" jurnalının da Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, milli istiqlalımızın əldə edilməsində böyük xidmətləri oldu.

"Molla Nəsrəddin" jurnalı 25 illi fəaliyyəti dövründə demokratik dövlət quruculuğu uğrunda mübarizə aparmış, mənşə olduğu xalq azad və müstəqil görəmək istəmirdir. Cəlil Məmmədquluzada məşhur "Cümhuriyyət" məqaləsində Azərbaycan Xalq Cümhuriyyətinin asas attributları və vəzifələrini şərh etmişdir. Məqalədə irəli sürülen problem C.Məmmədquluzada, M.Ə.Sabir, Ə.Müznib, H.Cavid, Ə.Nazmi və başqlarının yaradıcılığı əsasında təhlil cəlb olunmuşdur.

Açar sözlər: "Molla Nəsrəddin" jurnalı, Azərbaycan Xalq Cümhuriyyəti, milli mətbuat, demokratik dövlət, azad seçki, mənəvi dəyərlər, içtimai-siyasi və sosial problemlər

Giriş. XX əsrin əvvəlləri Azərbaycan xalqının içtimai-siyasi və ədəbi-mədəni həyatında milli azadlıq uğrunda mübarizənin zirvə nöqtəsidir. Məhz bu mərhələ xalqımızın həyatında milli azadlıq məfkurəsinin təşakkülü, formalaması və dinamik inkişafla ziyyət etdi. Yüzlərlə mətbuat orqanlarını təmsil edən hər bir azərbaycanlı vahid ideya ətrafında birləşdirdi. Bu mənada dövrün bir sıra mətbuat orqanları kimi, "Molla Nəsrəddin" jurnalının da Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, milli istiqlalımızın əldə edilməsində böyük xidmətləri oldu. "Molla Nəsrəddin" jurnalı 25 illi fəaliyyəti dövründə demokratik dövlət quruculuğu uğrunda mübarizə aparmış, mənşə olduğu xalq azad və müstəqil görəmək istəmirdir. Cəlil Məmmədquluzada məşhur "Cümhuriyyət" məqaləsində Azərbaycan Xalq Cümhuriyyətinin asas attributları və vəzifələrini şərh etmişdir. Məqalədə irəli sürülen problem C.Məmmədquluzada, M.Ə.Sabir, Ə.Müznib, H.Cavid, Ə.Nazmi və başqlarının yaradıcılığı əsasında təhlil cəlb olunmuşdur.

Açar sözlər: "Molla Nəsrəddin" jurnalı, Azərbaycan Xalq Cümhuriyyəti, milli mətbuat, demokratik dövlət, azad seçki, mənəvi dəyərlər, içtimai-siyasi və sosial problemlər

ları gücləndirdi, inqilab dalğası daha da genişlənməyə başladı. Belə bir mərhələdə Azərbaycanın mütəfəkkir ziyyətləri bu hərəkatın önündə gedir, azadlıq və istiqlaliyyətin bərqərar olması uğrunda ardıcıl mübarizə aparırdılar. Əsrin ilk illərində içtimai-siyasi, ədəbi-mədəni həyatın tərəqqisində müstəsna rol oynayan Məhəmməd Əmin Rəsulzadə, Əlimardan bəy Topçubəyov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Mirzə Bala Məhəmmədzadə, Cəlil Məmmədquluzadə, Əbdürəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Mikayıll Müşfiq kimi yüzlərlə ziyyəti və qələm sahibi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda faal mübarizəyə qoşuldu. XX əsrin əvvəllərində baş verən bu taleyülü problem müxtəlif partiyaları, qurumları, təşkilatları, mətbuat orqanlarının təmsil edən hər bir azərbaycanlı vahid ideya ətrafında birləşdirdi. Bu mənada dövrün bir sıra mətbuat orqanları kimi, "Molla Nəsrəddin" jurnalının da Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, milli istiqlalımızın əldə olunmasına böyük xidmətləri vardır. Jurnal bu

prosesləri həmişə diqqət mərkəzində saxlamış və istiqələlə gedən yolda xalqımızın üzələşdiyi bütün problemləri öz sahifələrində yazıb geniş oxucu auditoriyasına çatdırılmışdı.

Mollanəsrəddinçi şair Əliabbas Müznib Azərbaycan xalqının imperiya cəyнagında inləməsinin ürkəkləri, dərin təssüf hissili oks etdi-rəsək yaxırı:

*Necə ucalmasın atası-ahimiz,
Olub bəstəyi-zülüm səhər ahlimiz,
Necə çıxmasın nələmiz göylər,
Müsəbit yağır dəmadəm yerlər... [1]*

C.Məmmədquluzadənin "ikinci Sabirimiz" adlandırdığı Əli Nəzmi isə öz xalqının istibdab zəncirindən no zaman qurtaracağının güñi sabirılıkla gözləyir və həmşənlərini şəhər münərizaya soslıyırı:

*Zəmincənə sonin, millətimiz şad olacaqnu?!
Viranız galan mülkümüz abad olacaqnu!
Daim galacaq qeydi-əsərətə müsəlman!
Ya birca bu zəncirdən azad olacaqnu! [2, s.3].*

Şeirdə qaldırılan problem mollanəsrədingiləri və bütövlükdə xalqımızı dərəndən düşünməyə söhbət edir və azadlığın çox da uzaqda olmadığı fikrini söyleyənənəsəs verir. Bu istiqamətdə məqsədyönlü iş aparan C.Məmmədquluzadə jurnalın redaktori kimi digər həmkarları ilə yanaşı, xalqı maarifləndirməyə çalışır və publisistik məqəslərləndə, felyetonlarında və başqa janrlı əsərlərində bu məsələlər xüsusi əhəmiyyət verərək yazar: "İndi hürriyyət zəmanəsi olmağın görə bizi bilirik ki, hürriyyətə doklär olan bəzi çətin sözləri mənə eləyik ki, oxucularımız oxuyunda başa düşsünlər. "Hürriyyət" – yəni azadlıq" [3, s.7]. Büyük demokrat ədib üçün azadlıq sözü tam monasi ilə aydın və dərkələnən idi. O, məzənnin insanlara xitəban söyleydiyi bu fikirlərə öz xalqının hansı çətinliklərlə üzələşcəyini və bu böyük mənəcələri necə dəf edəcəyinən yollarını da göstəridi. Əlbəttə, "Molla Nəsrəddin" jurnalı azadlıq siper olacaq qüvvənənən istibdab olduğunu dən-dənə yazıb xalqa çatdırıldı. Məzənnilər əsərətə saxlayan imperialist qüvvələrin – Amerika, İngiltərə, Almaniya, Rusiya kimi irticəti kapitalist dövlətlərin aqalıq iddiası ilə dünyani yenidən bö-

lüşdürmeye cəhd göstərməsi, Ər Dumasının xalqa zidd hiylərə siyaseti "Molla Nəsrəddin" jurnalının təqnid hadəfinə çevrilmişdir. Bu məkrli siyasetin başında dayanan Stolipinlər, Durnovlar, Qolosopovlar və digər vəzifə sahibləri azadlıq hərəkatını bağdan qüvvələr kimi dəim satırık ittihamla üz-üzə qalmışlar. Keçən əsərin əvvəllərində baş verən bu ittətümələr, dünənda gedən siyasi oyular xalqları, o cümlədən Azərbaycan və Şərqi xalqlarının istibdab mənənəsindən boğmaq cəhdləri mollanəsrəddinçilərin yaradıcılığının əsas leymotivinə çevrilmişdir. Öz yaradıcılığında içtimai-siyasi məzmunlu yazıları geniş yə verən C.Məmmədquluzadə müstəmləkəçilik aleyhinə yönəlməsi felyetonlarında xalqı sağlam düşnəye, düzgün və ağılli siyaset yeritməyə səsləyir: "Gah vaxt olubdur ki, bəziləri bizzən soruşular ki, nə sabəbə siyasetdən, Dumadan, hüquqdan, hürriyyət və müsəvədatdan çıxluğa bəhs oləmir. Amina bizzən bunu sorusun ağalardan təvəqqəf edirik, biza cavab versinlər, görək aya mümkündürmü və bəni dayandıraq üçün 43 qoyun kəsən millət, bər cəhili özünə padşah, Allah bilən bir camaata həmişə Dumadan və siyasetdən bəhs etmək? Biz bələ qanırıq ki, xoyal, fikir və əqیدə düzəlməsə, fel hec vaxt düzülməz, o sabəbə ki, ikin-ci bincilər tabedir" [4, s.7].

"Molla Nəsrəddin" jurnalında realist sənətkarlarla yanaşı, romanizm ədəbi cəbhəsinin qüdrətli nümayandası Hüseyn Cavidin baş verən hadisələrə fəal münasibəti, vətəndaşlıq yanğısı şairin "Molla Nəsrəddin"da çap etdiirdiyi "Novruz bayramı" şeirində real, inandırıcı ləhənlərlə canlandırılmışdır. Şair göstərir ki, bütün Şərqi ələmən, İranda, Balkanlarda qardaş qırığının hökm sürdüyü, al qanların töküldüyü bir zamanda momlakatımızda təntənləli Novruz bayramı keçirilir, atasəfəsanlıq edilir. Bu görünütür qırıbə bir paradoksallıq yaradır. Bir tərəfdə milyonları məhvənə sabəb olan, bayram fənu arxasında, yanalan və dəbdəbəli müsiki sadaları altında öz cinayatlarını gizlətməyə çalışan dağıdıcı qüvvələr, militarist ağalar, digər tərəfdə isə usaqdan böyüyə kimi qanları axıdılan günahsız insanlar. H.Cavid şeirdə bu dohşətli, real sahnəni, faqat acı gerçəklilikləri yana-yanə oks etdiirmişdir:

*Bəlkə bir başqa xalqadır bu xıtab!
Naya lazım canım, sıxımı, əzəb
Bütün İranda cümlə Balkanda
Çırpnur qardaşın qızıl ganda!
İşta bir qatqahə dönmüş yer!
Məhv olan yüz deyil ki, yüz mindir [5, s.6].*

C.Məmmədquluzadə Rusiyada Böyük Oktyabr sosialist inqilabının baş verəmisi və çarizm devrilməsinin "Mübarəkbadlıq" və "Milətlər" felyetonlarında satirik bir dillə ifşa etmiş və Müvəqqəti hökumətin xalqa heç bir xoşbəxtlik, azadlıq vərməyəcəyini yazış göstərmmişdir. Eyni tendensiya Mirzə Cəlilin yaxın məsləkdəsi, jurnalın ikinci redaktoru Əliqulı Qomküsərin "Qarğalar" pamphletində da davam etdirilmişdir. Hadisələrin əsl mahiyyətini aydın dərk edən böyük ədib hökimiyyəti yenica ala almış müvəqqəti hökumətin xalqa zidd qıtbda dayandığını, boşbozluq və yersiz dənişinqşrlarla, yanlıçı vədlərlə içtimaiyyəti aldatdıǵını istehzali bir dillə lağə qoyur və həqiqəti, hakimiyyətin uğursuzluqlarını xalqa çatdırır. Ə.Qomküsər Şərqi böyük şairi Hafizin məşhur misralarını pamphlet epiqraf seçmişdir:

*Zağ čün şərm nədarad, ki nəhad pa bər gol,
Bülbülər səzəd or daməni xarı girənd –*

*(Qarğalar nə zaman ki, həyəsizq edib gülün
üstüna qondu, bıçara bülbüllerin tikanın atayından
tutmaqdən başqa çarası qalmır).*

Ə.Qomküsər əsərdə qarğalarla yanalanı hökumət başçıları arasında bir paralellik apararaq yazar: "Evin yixilən, Hafiz, son yeddi yüz il bundan qabaq nə bilirdin ki, günlərin bir gündündə Rusiya millətləri yüksib Romanov sülələsinin murdar əsaslıdır. Yerindən dəgidiş yeriñədən müvəqqəti qarğalar hökuməti təşkil edəcəkələr və bu qarğalar on ayıllar gecə-gündüz, vaxt-baxt şəhərdə və kənddə qurultaylar qurub hey qurhaqr salacaqlar. Axırda da içindən bir mələb çıxmayıb bülbülləri tikana qonmağa məcbur edəcəklər?" [6, s.4]. Doğrudan da, 70 il sovet rejimi "bülbülləri tikana qonmağa məcbur" etdi. Lakin yenidən Azərbaycan xalqı öz müstəqilliyinə qovuşdu. Əsər bu gün də öz aktuallığını, müasirliyini qoruyub saxlamaqdır.

"Molla Nəsrəddin" jurnalı təkcə Şimali Azərbaycanda deyil, həm də Cənubi Azərbaycanda gedən prosesləri izləyir və jurnal da bu global massolurlara öz münasibətini bildiridir. Jurnal İranda, Təbrizdə yerli xayanətkarlarla ol-bir olub xalqı qırıdan, azadlığı beşidəcəka bölgürən çar Rusiyasının callad, zəlm və qanıçan bir imperiya olduğunu göstərməklə, Cənublu həmvətanlarımızın müsibətlərini yazıb bütün bəşiriyətə bayan edirdi: "Bu gün Kərbəla meydani – Azərbaycandakı vətənpərvərlik meydandır. Hər kimin üryində bir cüzi din, namus, vətən hissi varsa, oramın qeydində qalmalıdır. Axıtmalı qanlarımız, ehsan verəmli pullarımız varsa, görməzsin qabağındə ürkəklər parçalanı Azərbaycan matəməgi durur... Bu gün Kərbəla meydani Azərbaycan meydandır" ("Molla Nəsrəddin", "Necə qan ağlaşmasın daş bu gün..." [7, s.4]).

"Molla Nəsrəddin" ədəbi məktəbinin yaradıcılarından biri, XX əsr satirik şeirinin banisi Mirzə Ələkbər Sabirin lirik əsləubda qoləmə ali-di "Səttarxanə" şeiri Təbriz inqilabının yeniləm qəhrəmanı Səttarxanə, onun azadlıq uğrunda mübarizasına hasr olmuşun an dəyərlərə asıldır. Şair bu azadlıq müəchəhidini ürkədən alqışlayır. Xalq arasında dillər əzəbəri olan bu şeir o zaman "Təbriz inqilabına bir ordudan ziyan xidmət etmişdir" (Abbas Səhət). M.Ə.Sabir Tehranda Məclisin buraxılmasından sonra Cənubi Azərbaycanda, Təbrizdə azadlıq hərəkatına başçılıq edən Səttarxanın misilsiz qohra-manlıqlarını, şücaṭəni bütün dünyaya bayan etdi. Şair bi tarixi qələbəni həm azərbaycanlıları, həm də azərbaycanlılığın qələbəsi səviyyəsinə yüksəldə bildi:

*Ta ki Millət Məcməin Tehranda viran etdilər,
Türklər Səttarxan ilə öldü peymən etdilər,
Zülm-i-istibdabda qarşı nifşət elan etdilər,
Millət, milliyyət can nəqdi qurban etdilər,
Ayeyi "zibhi-əzmi" itlaqı ol qurbanədir,
Afrinim himmatı-valayı-Səttarxanadır [8, s.6].*

Əlbəttə, çox keçmədi ki, şahlıq rejimi və xarici imperialist qüvvələrin xayanətkarlığı ilə xalqın azadlıq idealları məhv edildi və onun başçıları isə qotlo yetirildi. Baş vermiş bu qanlı

hadisələr "Molla Nəsrəddin" jurnalı öz sahifələrində yəzib geniş kütlələrə çatdırıldı.

Mirzə Ələkbər Sabirin azad, xoşbaxt və müstəqil bir dövlətin votəndə olmaq arzusu bütün yaradıcılığının əsas qayəsinə təşkil edir. Azadlığın idealının carxısı olan şair "Bir məclisədə on iki kişinin söhbəti" adlı satırında müstəqiliyi aparan yolda qarşıya çıxan əngəlləri, içtimai eyibləri, nöqsanları müxtəlif zümrələri təməsli edən tiplərin dənişq aktı vasitəsilə satira atəşinə tutur. On iki şəxsin dili ilə onların daxili cybəcərliliklərini, haram, ayrı yollarla əldə etdikləri mənşətlərini, xalqa yalançılıqla xayanatlaşrı ustalıqla açıb göstərir:

Vəkil: Həqsiyər həqli deyib, bir çox gənəhər batışam.

Həkim: Dərdə təşxis etməyib, qövməzərə aqlatmışam.

Tacir: Mən hələl ilə həramı bir-birinə qatmışam.

Rövşəxan: Ümumətin pulun alb, mən gəzərlərin İslətmışam.

Molla: Gündə bir sitva verib, məxluqu çox aldatmışam [f. 9, s. 17].

Şair demokratik, azad bir cəmiyyətin yalnız doğruluq, halallıq, adətəl olan yerda bərqərar ol biləcəyi qonaqino gəlir və ayri-ayrı obrazların daxili aləminin aqıncıqla onları satira atəşinə tutur. M.Ə.Sabir mövcud quruluşun bu cür nöqsanlarından xali olmadığını göstərməklə yaxşı, ham da onlardan qurtulmağın vaxtının çatdığını da göstərmişdir. Şair belə bir həqiqəti xatırladır ki, adətəl cəmiyyətin mövcud olması üçün hər bir fərdin öz işinə məsuliyyətlə və vicdanla yanaması lazımdır.

Jurnal bu cəhənləməni xidmətləri ilə nəinki Azərbaycan milli mətbuatına, adəbiyyat tarixinə və mədəniyyətinə də böyük töhfələr verdi, hətta Şərqi və Qərb qovuşağında sivilizasiyanın təkamülünə, təşəkkülinə və formalasmasına güclü təsir göstərdi.

"Molla Nəsrəddin"ın mövzu və ideya qaynaqlarının zöngünlüyü onun geniş miqyasda yayılmasına və maşhurlaşmasına getirib çıxardı. Orijinal əslüblü bu satirk jurnal Azərbaycan mətbuatının sonrakı inkişafına, təkamülinə geniş yol açdı və ədəbi məktəb səviyyəsinə qədər

yüksələ bildi. "Molla Nəsrəddin" jurnalının çoxsaylı mövzu və problematikasında böyük azərbaycanlıq ideyəsi, öz xalqını azad, demokratik və müstəqil görəmək istəyi bütün fəaliyyəti boyu davam etmişdir. Bu təleyflik problemin həlli istiqamətində ardıcıl və prinsipial mübariza aparan "Molla Nəsrəddin" jurnalı sonadək əqidəsinə sadıq qalmış, bir çox mənşəyatlarda, təqiblərlə üzərəşmişdir. Jurnal fəaliyyəti başladığı dövründə Azərbaycan məmləkətli imperiyası tərəfindən istila edilmiş, çar hökumətinin zülm və istibdadi altında hüquq və azadlıqları boğulmuş, astılı bir vəziyyətə salınmışdı. Dövrün bir çox ziyyətləri kimi molləsərəddinçilər də Azərbaycanı qəsədnə qəzalara, quberniya və mahallara bölnən, "parçala və hökm sür" siyasetini yeridən imperiyanın riyakarlığını 25 il jurnalın sahiblərindən yer alan satirik şeirlərdə, felyetonlarda, teleqraf xəbərlərində və s. janrı orsərlərdə tənqid atışına tutmuşlar. Azərbaycan dilini, adəbiyyatını, mədəniyyətini, tarixini sixşdıraraq öz icrəsindən əyrılməyə çalışıran rus sovinizminin çoxqatlı və çoxşəhərli mərkəli siyasetini czop dili ilə ifşa etmişlər.

"Molla Nəsrəddin" jurnalı milli-mənəvi dəyərlərimizin möhviyənən çalısan imperialist qüvvələrə qarşı vahid mövqəyəndə çıxış etməyin zərurılığını gündəmə göstərir, xalqımızın öz müqəddərətini təyin etmək hüququna malik olduğunu genis oxucu auditoriyasına çatdırır. Jurnal azad, müstəqil və demokratik dövlət quruluğuna nail olmağın yoluñu milli birlikdə görür, xalq manafeyini şəxsi mənafədən üstün tutmağın əhəmiyyətini açıqlayaraq yazır: "Nə qədər ki qamusları vərəqləndir, nə qədər ki cəmaat işində dolandırı, "millət" sözünü no eşıydim, nə də bir kitabda gördüm. O yerda ki lügət kitabında gorək yazılıydı "millət", orada "millət" avəzında yazılıb: "şəxs". O yerda ki söz döşündən gorək millət sözü dənişə, orada "şəxs" lafz isteməl olunur. Və məhz bu sabab-dəndir ki, bizlərdə millət qorxuları şəxsi qorxular şəklinde zührə golır, milli işlərimiz əvəzində, şəxsi dəsgahlar peydə olur" [10, s.3].

Felyetində Şərqi və Qərb dönyüsündə bu global problemlərə qarşı yanaşmanı müqayisələr, paralellər aparmaqla aşkarla çıxaran mülliif acı təsəssüf hissisi yazır: "Qərb mətəi ilə Şərqi mətəi

məbeyində həmişə bir fərqli var, həmçinin Qərb azadıxalılığı ilə bizim azadıxalılığımızda haman təsəvvüt əmələ gəldi ki, biz azadlıq binalarımızın bünövrəsinin əşyası üstündə tikidik; millət üstündə tikmadık" [10, s.4]. Göründüyü kimi, felyetində milli bərabərlik ideyəsi irəli sürürlər, azadlığın ayri-ayrı şəxslərə deyil, bütün xalqa, məməkətə məxsusluğu fikri ön plana çəkilir. Belə olduğunu təqdirdə azadlığın əbadiliyi, daimiliyi tensiyəsi dəstəklənir.

O yerda ki "man" hissi "biz" hissini üstələyir, orada heç bir azad, müstəqil və hüquqı dövlətəndən səhbi gedə bildi. Jurnalın çox böyük uzaqgörənliliklə öz sohñələrində ifadə etdiyi bu aktual problemlər təkəcə Azərbaycan xalqının deyil, bütün vəlük Şərqi aləminin təleyflik masasında kimi çağdaş dövrlümüzüdə də müasirliyini qoruyub saxlamaqdadır.

Cəlil Məmmədquluzada "Təzə partilər", "Azadəyi-vicdan", "Xoşbəxtlik", "Fırqələr davası", "Tüstü", "Misyonerlik" və s. məqədə və felyetonlarında özünün demokratik dövlət quruluşu, azad seçki, hüquqi cəmiyyət, Azərbaycanda çoxpartiyalı sisteminə osas parametrləri, insan haqlarının, konstitusiya hüquqlarının qorunması kimi mühüm və önemli problemləri diqqət mərkəzində saxlamışdır. C.Məmmədquluzada Tiflisdə Müsəlman Milli Komitəsinin yığıncağında oxumaq üçün yazdığı "Cümhuriyyət" (1917) məqələsində demokratik dövlət quruculuğunu osas prinsiplərini belə şərh edir: "Cümhuriyyət", yəni latınca "Respublika" elə bir hökumət deyirlər ki, orada məməkətə idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır, nece ki, masalan, Firangistan, İsvəçərə və qeyr-ləri" [11, s.191].

Akademik Isa Həbibbəyli yazır: "...Cümhuriyyət" məqələsi Mirzə Cəlilin cəmiyyətşünaslıq görüşlərinin yekunu və zirvəsidir. "Cümhuriyyət" məqələsi Cəlil Məmmədquluzada demokratizminin nizamnamasıdır. Böyük demokrat idib bu əsərində "padşahlıq taxtından yuxarı: Nəzərətliyim... idarəsi dağlıdan sonra" ölkədə yaranmış müraciətə vəzifəyində çəşqin qalan, yol axtaran azərbaycanlıları - həmvətənlərinə respublika tipli müstəqil dövlət qurmaq uğrunda səy göstərməyi zəruri saymışdır" [12, s.141].

C.Məmmədquluzada məqələdə cümhuriyyət üsul-idarəsinin spesifik xüsusiyyətlərini, hüquqi cəhətlərini açıb göstərməklə yanaşı, məməkətən idarə edilməsinə xalqın ixtiyarında və salahiyyətindən olmasının fikri aqıp-əşkar bəyan edir. Hətta özüne padşah adı qoynan bir şəxs məllatın manafeyinə zidd qararlar qəbul edib, dövlətin daxili işlərini qarşı bilməsə fikri irəli sürərək yazar: "Məməkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazu və tövdiq edən millətən məbusları, yəni vəkilləridir. Məməkətən rəisindən "president" deyilir. Prezidenti ya millət özü seçir, ya parlament, yəni millət vəkilliəri seçir. Prezident məməkət idarə etməyə özüne köməkçi hesabında vazirlər təyin edir" [11, s.192].

Yazıcı məqələdə vazirlərin vazifəsinin müəyyənləşdirir, onların prezidentə təbə olmaları faktını açıqlayır, bəzi vazirlərin işə məclisi-məbusanə təbə olmasına diqqət çəkir. Məqələdə dəha çox maraqa səbəb olan mühüm məsələ xalqın, dövlətin əsas idarəcidi qüvvəsi olan prezidentin xalq, millət qarşısında böyük məsəliyyət daşıdığını xüsusi nəzərə çarpdır.

C.Məmmədquluzada cümhuriyyət idarəsinin dörd mühüm şartını göstərərək bildirir ki, bəzəkəyi "dördlüzlü" və yaxud da "dördhissəlli" seçki də deyilir.

Çağdaş dövrümüzə yaxından səsənən bu seçki qayda-qanunlarının əsas prinsiplərinin birinci şərti "ümumilikdir, yəni məməkətə idarəyan nüfuzun camisi, seckidə iştirak etməlidir, bilətəvətli-sinif, cins, din; yəni açıq budur ki, seçkiyə kisilər ilə övrətlər... xan da, rəyyat da durmalıdır" [11, s.192]. Göründüyü kimi, yazıcı sinifı mənsubiyyətindən, cinsindən, dini-ayrı seçkilikindən asılı olmayaraq hamının cyni salahiyyət və hüquqla seçkiyə qatılmasına vacibliyini gündəmə göstərir. Demokratik seçki zamanı seçcisinin hansı təbəqəyə mənşələrini nəzərə almayan mülliif hər bir kəsin cyni səs hüququna malik olmasının qanunun alılıyının qorunması faktı kimi dəstəkləyərək yazar: "Bu dörd şartların ikincisi seçkinin müsavi olmayıdır; yəni səsənin bərabərliyi. Məsələn, mənagar xan və bayəm, mənim də səsim bəirdir, sə-

çoban və rəfiyyətsən, sənin da səsin birdir. De-
mək, hər ikimizin səsi bərabərdir" [11, s.192].

Məqaladə seçkinin obyektiv, düzgün ke-
çirilməsinin zəruriyyəti göstərilir və eyni zamanda saxtakarlığın qarışının alınması üçün hansı taxırasalmaz işlərin görülməsi, əsas məsololaların təskili və vəkillərin bu istiqamətdə görəcəyi işlər barəsində yazıçı müsbət malumat verir: "Üçüncü şərt seçkinin düzbdəzlüyüdür. Bunun mənəsi budur ki, bir para seçkilərdə, məsolon kəndlilər qabaqca vəkilləri seçib göndərirler şəhər. Şəhərdə bu vəkillər qarışırlar qeyri şəhərlərin vəkillərinə. Dübura vəkillər seçib göndərirlər qubernski şəhər. Belə olanda aşkarlır ki, əvvəline seçkida səs verənlər bilməyacıklar ki, aya axırına seçkinin vəkilləri kimin və hansı məbusus seçkilərinə səs verəcəklər. Bəs, bundan yaxşısı budur ki, hər bir kos əvvəlinci seçkiyə duradıq dübəzdəz istədiyi məbusus ray verisin" [11, s.192].

Nahayat, yazıçı seçkinin düzgün, ədalətli və qanunauyğun keçirilməsinin əsas atributlarından biri kimi onun maxfiliyini göz öñünə gətirir: "Dördüncü şərt seçkinin gizli olmasıdır; yəni səs sahibi səsinə elə gizlin vera ki, bir kas xəbərdar olsa ki, aya, bu kima rəy verdi. Çünkü aşkarlır ki, çox adam var ki, utanmağı və ya qorxunu mühəlizə edib, üryəyi istədiyi adamı qoyur kənarı, istəmədiyinə rəy verir" [11, s.193].

C.Məmmədquluzadə möqaladə azad, müsətqil və demokratik rəy cəmiyyətyədə dini etiqadlara böhrəmtə yanaşmağın labüdüyüni, insanların yaşadığı məkəmin tam bərabərhüquqlu vətəndaşı olduğunu, istədiyi dino heç bir yad tasır olmadan sitayı etmək hüququnun zərurılığını da diqqət mərkəzində saxlayır. Yazıçının dini inanclarla bağlı verdiği malumat tolerancı bir ölkədə qeyri millətlərin islam dininə birtərəfli, qarşılıq və yarlış münasibəti, onu xristian dini içərisində əridib mövh etməyə göstərilən cəhdələr insanda ikrəh hissə yaradır: "Cümhuriyyət" idarəsinin bir ziñəti də var ki, o da tamam azadlıqdır. Bu azadlıq da neçə qismidir. Əvvələn, etiqad azadlığı; yəni bir förd keyfi istədiyi dino sitayı etməyə, ya inkiñ bir dindən əl çəkib, qeyri bir dini qəbul etməyə azaddır. Yoxsa nəinki köhnə və çürük idarənin əsrində, məsələn, islamı tullayıb xəçpərostlılıq qəbul edənə ənam ve-

rildirdi, amma xəçpərostın islam dini qəbul etməyə haqqı yox idi" [11, s.193]. Yazıçının verdiyi məlumatdan aydın olur ki, rus imperiyası dillər arasında parodoksallığa, qeyri-bərabərliyə şərait yaratmış və xristian dininin islam dini ilə müqəyisədə daha geniş arecalda yayılmasına stimul vermişdir. Bu fərqlilik planlı şəkildə müsləmən diniyinə qarşı çevrilmiş məkril və hiyləgər siyasatın ifrat təzahürü idi.

C.Məmmədquluzadə möqaladə dini azadlığın labüdüünü göstərməklə yanaşı, digər azadlıqları da demokratik cümhuriyyətin formalaşmasında həlliəci amil olduğunu xüsusi qeyd edərkən yazır: "İkincisi – yığıncaq azadlığı; yəni camaatın bir yera cəm olmasına heç bir surətdə maneqicilik ola bilməz. Üçüncüsü – birləşmək azadlıqlıdır. Dördüncü – çap eləmək, bəsincisi – danişmaq, altıncı – siyasi partiyalar dəzaltılmak və yedinci – dilbir olub, hamtdər olmaqdır" [11, s.193].

Yazıcı sonda azadlıqsevər, demokratik düşüncəni insanlara səsləndirir deyir: "Əgər bizdə insanlıq hissə hələ ölməyib – və güman edirəm ki, ölməyib, – o vədə görə uca səs ilə cümhuriyyət qəhrəmanlarını alışqıslayıb deyək: Yaşasın cümhuriyyət!" [11, s.193].

Natica. Azərbaycan Xalq Cümhuriyyəti saysız-hesabsız qurbanlar versa də, xalqımız 1918-ci il mayın 28-də öz milli istiqlalına qovuşa bildi. Keçən əsrin əvvəllərində cəmi 23 ay yaşayış Azərbaycan Xalq Cümhuriyyəti 70 ilik ayrlılıqdan sonra Ümummilli Lider Heydər Əliyev canabalarının məqsədyönlü siyaseti sayında yenidən öz müstəqilliyini qazana bildi.

Göründüyü kimi, Azərbaycan xalqı öz azadlığının, istiqəlaliyətini qorumaq üçün ardıcıl olaraq mübarizəsinə bəğün də davam etdirir.

100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti çağdaş Azərbaycanımızın layıqli soləsi kimi öz adını tarixa şərflə yazmışdır. Bu gün müstəqil dövlətimizin əbdəliyini qorumaq hər bir Azərbaycan vətəndaşının müqaddəs borcudur.

Məqalədə xalqımızın milli istiqlal qo-
vuşması yolunda "Molla Nasreddin" jurnalının fədakar rolundan bəhs edilir.

ƏDƏBİYYAT

1. Əlabbas Müznib. "Hürriyəti-başarıyyə" kitabı, 1909.
2. Əli Nəzmi. "Molla Nasreddin". 1908, №43.
3. Cəlil Məmmədquluzadə. "Molla Nasreddin". 1907, №3.
4. Cəlil Məmmədquluzadə. "Molla Nasreddin". 1907, №36.
5. Hüseyin Cavid. "Molla Nasreddin". 1913, №8.
6. Əliqulu Qəmküsar. "Molla Nasreddin". 1917, №25.
7. Cəlil Məmmədquluzadə. "Molla Nasreddin". 1909, №2.
8. Mirzə Ələkbər Sabir. Səttarxana. "Molla Nasreddin", 1908, №42.
9. Mirzə Ələkbər Sabir. Bir məclisində iki kişiñin söhbəti, «Hophopnamə». Bakı, Təhsil, 2012.
10. Cəlil Məmmədquluzadə. "Millet". "Molla Nasreddin" jurnalı, şumara 1, Təbriz, №1, 1299.
11. Cəlil Məmmədquluzadə. Əsərlər. Dörd cildlər. IV cild. Bakı. "Öndər nəşriyyat", 2004.
12. İsa Həbibbəyli. Əldəbi şəxsiyyət və zaman. Əsərləri. 10 cildlər. II cild. Bakı, "Elm və təhsil", 2017.

THE JOURNAL "MOLLA NASREDDIN" AND DEMOCRATIC REPUBLIC OF AZERBAIJAN

Summary

The beginning of the 20th century is the peak of the struggle for national liberation in the socio-political and literary and cultural life of the Azerbaijani people. This stage is historically the period of formation and transition to the dynamic activity of the national liberation ideology in the life of our people. In the first years of the century, hundreds of intellectuals joined the active struggle for the freedom and independence of Azerbaijan. This fatal problem has united every Azerbaijani, representing various parties, institutions, organizations and the media around a common idea. In this sense, "Molla Nasreddin" journal, as a number of press agencies of that period, has great services in the formation of the Azerbaijan Democratic Republic, the achievement of our national independence.

The journal Molla Nasreddin has been fighting for a democratic state-building during its 25-year activity, wanted to see his people free and independent. Jafar Məmmədquluzadə had commented on the main attributes and duties of Azerbaijan Democratic Republic in his famous article "Jumhuriyyat". The problem raised in the article was analyzed on the basis of the activities of J.Məmmədquluzadə, M.A.Sabir, A.Muznib, H.Javid, A.Nazmi and others.

Key words: the journal of "Molla Nasreddin", Azerbaijan Democataric Republic, national press, democratic state, free election, moral values, public-political and social problems

ЖУРНАЛ «МОЛЛА НАСРЕДДИН» И АЗЕРБАЙДЖАНСКАЯ ДЕМОКРАТИЧЕСКАЯ РЕСПУБЛИКА

Резюме

Начало двадцатого века – это пик борьбы за национальное освобождение в общественно-политической и литературно-культурной жизни азербайджанского народа. Этот этап исторически является периодом формирования и перехода к динамической активности национально-освободительной идеологии в жизни нашего народа. В первые годы столетия сотни интеллигентов присоединились к активной борьбе за свободу и независимость Азербайджана. Эта важная проблема объединила каждого азербайджанца, представляющего различные партии, учреждения, организации и средства массовой информации вокруг общей идеи. В этом смысле журнал «Молла Насреддин», как ряд пресс-агентств того периода, имеет большие заслуги в формировании Азербайджанской Демократической Республики, достижении нашей национальной независимости.

Журнал «Молла Насреддин» на протяжении 25 лет боролся за построение демократического государства и хотел, чтобы его народ был свободным и независимым. Джалил Мамедгулузаде в своей знаменитой статье «Республика» интерпретировал основные атрибуты и обязанности Азербайджанской Демократической Республики. Проблема, выдвинутая в статье, была проанализирована на основе работ Д.Мамедгулузаде, М.А.Сабира, А.Мюзниба, Г.Джавиды, А.Назми и других.

Ключевые слова: журнал «Молла Насреддин», Азербайджанская Демократическая Республика, национальная пресса, демократическое государство, свободные выборы, духовные ценности, общественно-политические и социальные проблемы